

İran, Qafqaz və Ərəb dünyasının qılinci - Şəmşir

Şəmşir qılinci.

XIX əsr. Moskva Silah Palatası

Şəmşir, XVI əsrin ortalarından İran, Qafqaz və bir çox ərəb ölkələrinin tipik silahı olub, "sivri şır caynağı kimi" kəskin şəkildə əyilmiş və getdikcə ucu daralan qövsü qılındır. V.Bexayumin (Бехайм В. Энциклопедия оружия./пер с нем./ АО "Санкт-Петербург оркестр", Санкт-Петербург, 1995 г., стр. 241) silah ensiklopediyasında belə tiyəli qılınclar, dəstəyinin İran, Qafqaz, Hind-müsəlman və ya ərəblərə məxsus formasından asılı olmayaraq, həmisi şəmşir sinfinə aid edilir. Bəzən tiyəsi qövsü tripli, dəstəyi isə müsəlman üslubunda hazırlanan qılınclar talvar adlanır. Şəmşir tipli tiyəsi olan İran və Qafqazda hazırlanan qılınclar islam dünyasında geniş yayılmışdır. Belə qılıncların dəstəyi çox vaxt yerli üslubda hazırlanır.

Şəmşirin yüksək keyfiyyətinə verilən qiymət Azərbaycan Tarix Muzeinin kolleksiyasına daxil olan bir silah üstündə belə ifadə edilmişdir: "Əlidən başqa igid yoxdur, şəmşirdən başqa qılınç." (Mədəniyanıñ Neymet.Silah üzə-

rindəki kitabələr. Azərbaycan Tarixi Muzeyi 2002.səh.294)

Şəmşirin tiyəsinin qövsə şəklində əyilməsi bu silahın kəskin çapıcı (kəsici) zərbə endirməsinə böyük imkan verir.

tiyəsinin küt tərəfi, adətən azacıq girdələnmiş olur. Hind şəmşirlərinin tiyəlerinin dəstəyə bitişən hissəsi iti olmur. Belə qılıncları silah mutəxəssisləri adətən şəmşirdən daha çox talvara aid edirlər. Şəmşir qılincının tiyəsi, adətən möhkəm poladdan hazırlanırı.

Şəmşirin tiyəsində çox vaxt bir və ya bir neçə söz-dən ibarət yazınlara rast gəlinir. Bu yazınlarda adətən, ustənin adı, silah sahibinin ismi, hökmərlər, Quran-dan müqəddəs kəlamlar və talisman (tilsim) xarakterli işarələrə rast gəlirlik.

Şəmşir qılinci hazırlayan ən məhşur usta Asadullah (və ya Asad Allah, Asad Ullah, Asadyllah) Isafahan İran imperiyasında 1588-ci ildən 1629-cu ilədək, dövlətin başında duran, Şah Abbasın hakimiyyəti dövründə işləmişdir. Əslində, tarixdə Əsədullah adlı ustənin həyat və yaradıcılığına aid heç bir faktiki məlumat rast gəlmirik. Əsədullahla aid edilən şəmşir tiyələrində yazının yerləşdirilməsinə, texnikasına və icra üslubuna görə fərqlidirirlər. Həmin dövrdə



Şəmşir tiyəsinin qövsünün maksimal əyriliyi, tiyənin ucundan, dəstəyin ağızınadək olan uzunluğunun 50-dən 60 faizdək olan hissəsində yerləşir. Tiyənin ən geniş hissəsi, dəstəyə bitişən yerində olub, buradan başlayaraq, onun həm eni, həm də qalınlığı getdikcə daralır. Yaxşı vəziyyətdə saxlanılan şəmşir tiyələri adətən yastı, çox işlənən tiyələr isə qabarlıq şəkildə olur. Qılinc

işləyən digər bir usta - Əsədullahın oğlu Qəlb Ali (və ya Qulu Əli) üslubu üçün də çox məqdar, six yazı nümunələri ilə silahın dekor edilməsi xasdır. Çox güman ki, bu qədər qılınc tiyəsi bir ustanın və ya onun emalatxanasının da məhsulu ola bilmezdi. Tarix və vaxtlardakı uyğunsuzluq alıcıları aldatmaq məqsədi daşımaqdan daha çox, sadəcə olaraq, ustanın adından bir talisman (tilsim) kimi istifadə edilməsi ilə izah olunmalıdır.

Şəmsir tipli qılıncların dəstəkləri, yerli forma və üslub tərtibatının müxtəlifliyinə baxmayaraq, ümumi xüsusiyyətlərə malikdirlər. Dəstəyin ucu bir çox üslublarda hazırlanır: məsələn, klassik İran və Qafqaz üslubunda - normal uzunluqda və girdələşmiş ucluqlu, hind-müsəlman üslubunda - qısa və qabarlıq sonluqlu, ərəb və türk nümunələrində - daha çox uzadılmış şekilde hazırlanır. Dəstəyin girdə və ya yastı məşfiq formalı tellə örtülməsi, ən çox ərəb və İran variantlarında rast gəlinir. Bu da çox güman ki, dəstəyin möhkəmləndirilməsi, eləcə də əldə sürüşməməsi və rahat tutulması məqsədinə xidmət edirdi.

Əger şəmsirin tiyəsi əhemmiliyəti dərəcədə əyilmişdirse, onda tiyənin dəstəyə yaxın hissəsi praktiki şəkildə düz formada hazırlanır. Belə silahların tiyəsinin eni, qının eninin 70-75%-ni təşkil edirdi. Usta qılıncın qınıni hazırlayar-

kən, onun rahat çıxarılıb və yeriinə salınmasını təmin etmək üçün qılıncın formasını, onun qövsünün əyilmə bacığını və eləcə də uzunluğunun eninə nisbətini dəqiq nəzərə almış idi. Buna görə də her bir qılınc qınınnı dəqiq hesablamlar əsasında hazırlanması zəruri idi. Türk və ərəb qılıncılar daha dar hazırlanıb, daxili hissəsində yarığı olurdu. Bu qılıncdan bəzilərinə yarığı bağlayan ehtiyat lövhəsi taxılırdı. Şəmsirin qını çox vaxt möhkəm və nadir ağac növündən hazırlanaraq üstü dəri, məxmər və metal təbəqəsi ilə və yaxud onların kombinə edilmiş variantı ilə örtülürdü.

İran şəmsirinin erkən nümunəsi XVII əsrin II yarısına təsadüf edən və Moskva Sılah Palatasının ekspozisiyasına daxil olan silah hesab edilir. Bu qılıncın tiyəsinin 3/1 hissəsi six nəbatı ornamentlərlə, nəfis şəkildə, böyük ustalıqla qravür edilmişdir. Qravürün böyük eksəriyyəti qızıl suyu ilə inkrustasiya olunmuşdur. Ornamental kompozisiyanın mərkəzində üç kətəbə nəstəliq xətti ilə doldurulmuşdur. Onlardan birində polad qılıncın ustasının adı: Əhi-can və Həsən adları yazılımışdır. Bu qılıncın dəstəyi və dəstəyinin ucu qızıl başlıq ilə tamamlanaraq, ətrafi nəfis qravür ilə tərtib edilmişdir. Dəstəyin özü isə iki hissədən ibarət tünd rəngli nadir və çox gözəl ağac növündən hazırlanmışdı. Qi-

lincin qını da nəfis ağacdən hazırlanaraq, üzərinə dəri çekilmiş, üstü qızıl spirallarla, şəbəke formasında, zəngin ornamentlərlə tərtib edilmişdir. Bu şəmsirin ümumi uzunluğu (qılıncın içində) 116.5 sm.dir.

XVIII əsrənən başlayaraq, İran və Qafqazda türk tipli qılıncalar - yatağanlar geniş yayılmağa başlayır. Lakin bu regionda yayılan İran və Qafqaz qılıncaları daha çox milli şəmsir formasında hazırlanırdı.

XIX əsrde İran şəmsirleri İranın özündə olduğu kimi, bütün Qafqazda da, çox məhdud ornamentlərlə tərtib edilirdilər. Tərtibatda daha çox gümüş detallar və gümüş tel-lərden istifadəye üstünlük verilirdi.

Şəmsir qılınclarının tiyəsi və qını cüzi şəkildə sadə ornamentlərlə tərtib edilir, dəstəyi isə sümükdən hazırlanaraq, minimal oymalarla bəzədirilir.

Bütün müsəlman Şərqində məhşur olan şəmsir qılıncları Azərbaycan klassik ədəbiyyatında və qəhrəmanlıq dastanlarında böyük ehtiramla tərennüm edilmişdir. Şərq silahının iftiخارı olan şəmsir bu gün bir çox dünya muzeylerinin orta əsr soyuq silah kolleksiyalarında bəzəyir.

Elnur Aşurbəyli